

**«Təsdiq edilmişdir»
Bakı Fond Birjasının
Müşahidə Şurası
Protokol № 01
«30» yanvar 2015-ci il**

Sədr _____ C.Hacıyev

**BAKİ FOND BİRJASINDA
QİYMƏTLİ KAĞIZLARIN
LİSTİNQİ, DELİSTİNQİ VƏ TİCARƏTƏ BURAXILMASI QAYDALARI**

1. Ümumi müddəalar

- 1.1 Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra – QKDK) tərəfindən qəbul edilmiş normativ-hüquqi aktlara və digər normativ-hüquqi sənədlərə uyğun hazırlanmışdır və “Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyətində (bundan sonra – Birja) qiymətli kağızların ticarətə buraxılması, listingi və delistingi və onların emitentlərinin bu qaydalar üzrə öhdəliklərinin icrası üzrə məsələlərini müəyyən edir.
- 1.2 Bu Qaydalar Azərbaycan Respublikasının hüduqlarından kənar qeydiyyatdan keçən hüquqi şəxslər tərəfindən buraxılan qiymətli kağızların listinginə şamil edilmir.

2. Anlayışlar

- 2.1 Bu Qaydaların məqsədlərinə görə onda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edəcəkdir

1) Listing – Birjada ticarət oluna bilən qiymətli kağızların birjanın kotirovka vərəqəsinə daxil etməklə, bu qiymətli kağızların Birjanın təşkil etdiyi bazarlardan birində ticarətə buraxılması prosedurudur.

2) Delisting – Birjada ticarət oluna bilən qiymətli kağızların birjanın kotirovka vərəqəsindən çıxarılması prosedurudur.

3) Birjanın təşkil etdiyi bazar – Birjada listingdən keçmiş eyni növdən olan qiymətli kağızların ticarət olunduğu bazardır. Birja bazarları qiymətli kağızların növünə və bu bazarda aparılan əməliyyatların xüsusiyyətlərinə görə təsnifatlaşdırılır.

4) Bazar seqmenti – Birjanın təşkil etdiyi bazarların listing tələbləri üzrə təsnifatlaşdırılmasıdır. Birjada Əsas bazar, Standart bazar və Alternativ bazar seqmentləri mövcuddur. Listing şərtləri və listing proseduru hər bir bazar seqmenti üzrə ayrı-ayrılıqda, bu qaydalara müvafiq şəkildə müəyyən olunur.

5) Şərti listing – qiymətli kağızların Emitentinin bu qaydalarla müəyyən olunmuş listing tələblərinin, Listing Komitəsi tərəfindən verilmiş müddət ərzində, tam olaraq yerinə yetirəcəyi şərti ilə bu qaydalara əsasən listingə alınmasıdır. Şərti listingə alınmış qiymətli kağızların Emitenti Listing Komitəsi tərəfindən verilmiş müddət ərzində bu qaydalarla müəyyən olunmuş tələbləri tam olaraq yerinə yetirmədikdə və ya bu müddətin sonunda qiymətli kağızlar Birjanın şərti olaraq qəbul olunduğu bazar seqmentinin listing tələblərinə uyğun olmadıqda, şərti listingə alınmış qiymətli kağızlar bu qaydalara uyğun olaraq digər bazar seqmentinə keçirilir və ya delisting olunur.

6) Direktorlar Şurasının (müşahidə şurasının) müstəqil üzvü (müstəqil direktor) – aşağıdakı tələblərə uyğun olan şəxsdir:

- son 3 (üç) ildə Emitentin və ya onun Aidiyyatı Şəxslərinin işçisi, direktorlar şurasının (müşahidə şurasının) və icra orqanın üzvü olmamışdır;
- Emitentə və ya onun Aidiyyatı Şəxslərinə məsləhət verən şəxs deyil və ya məsləhət verən şirkətlə əlaqəli deyildir, son üç ildə cəmiyyətin və ya onun aidiyyatı şəxslərinin auditorunun işçisi olmamışdır. Məsləhətçilərə hüquq firmaları, auditorlar, mühasiblər, sığorta şirkətləri və banklar aid edilir, lakin onlarla məhdudlaşmır.
- Emitentlə, onun Aidiyyatı Şəxsləri ilə və onun Vəzifəli Şəxsləri ilə şəxsi xidməti müqaviləsi yoxdur;
- Emitentin əsas müştərisi\təchizatçısı (əsas müştərilərindən\təchizatçısı biri olan) şirkətdə çalışmır;
- Emitentin və ya onun Aidiyyatı Şəxslərinin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanın üzvlərinin qohumu, yəni əri/arvadı, valideynləri, o cümlədən ərinin/arvadının valideynləri, babaları və nənələri, övladları, ö cümlədən övladlığa götürülən uşaqları, qardaşları və bacıları, gəlinləri və kürəkənləri deyildir;
- Özü və ya yaxın qohumu cəmiyyətin və ya onun aidiyyatı şəxsinin səhmdarı deyil.

7) Audit üzrə Beynəlxalq Standartlar (bundan sonra “ABS”) – ötən illər üçün maliyyə məlumatlarının hesabatının hazırlanmasında auditorlar tərəfindən istifadə olunan və Audit və Təsdiqləmə Standartlarına dair Beynəlxalq Şura tərəfindən təsdiq olunmuş Audit üzrə Beynəlxalq Standartlardır.

8) Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (bundan sonra “MHBS”) – Mühasibat Uçotu üzrə Beynəlxalq Standartlar Şurası (MUBSS) tərəfindən qəbul olunmuş standartlar və şərhlerdir.

9) Emissiya Prospekti – Emitent və onun tərəfindən təklif edilən qiymətli kağızlar haqqında məlumatı özündə əks etdirən, QKDK tərəfindən təsdiq edilən sənəddir.

10) Aidiyyatı Şəxs – aşağıdakı şəxslərdən biridir:

- a) Emitentin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının üzvü;
- b) Emitentin struktur bölməsinin (filial, departament, şöbə və s.) rəhbəri;
- c) bu bəndin “a” və “b” yarımbəndlərində göstərilən şəxslərin qohumları, yəni əri/arvadı, valideynləri, o cümlədən ərinin/arvadının valideynləri, babaları və nənələri, övladları, ö cümlədən övladlığa götürülən uşaqları, qardaşları və bacıları, gəlinləri və kürəkənləri;
- ç) Emitentdə ən azı 10 (on) faiz səhmlərə birbaşa və ya dolayı yolla malik olan hər hansı fiziki və ya hüquqi şəxs;
- d) nizamnamə kapitalında ən azı 20 (iyirmi) faiz iştirak payı Emitentə məxsus olan hüquqi şəxs;

- e) bu bəndin “ç” və “d” yarımbəndlərində göstərilən hüquqi şəxslərdə ən azı 20 (iyirmi) faiz səhmlərə (paya) malik olan hər hansı şəxs;
- ə) bu bəndin “ç”, “d” və “e” yarımbəndlərində göstərilən hüquqi şəxslərin icra orqanlarının və müşahidə şuralarının rəhbərləri.

11) Aidiyyatı Şəxslə Əqd – Emitent və Aidiyyatı Şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud bir neçə əlaqəli əqdlərin məcmusudur.

12) Vəzifəli Şəxslər – Emitentin əsas fəaliyyəti ilə bağlı bölmələrinə rəhbərlik edən və ya Emitent üçün siyasətin müəyyən edilməsi funksiyasını yerinə yetirən şəxslərdir.

13) Kotirovka vəərəqəsi – birjada listingdən keçmiş qiymətli kağızların siyahısıdır.

14) Qeyri-kotirovka vəərəqəsi – birjada listingdən keçməmiş, qiymətli kağızların siyahısıdır.

15) Birjada ticarət oluna bilən qiymətli kağızlar – bu qaydalar ilə müəyyən olunmuş listing prosedurunu keçdikdən sonra Birjada ticarətə buraxıla bilən investisiya qiymətli kağızları, Azərbaycan Respublikasının Mərkəzi bankı tərəfindən buraxılmış qısamüddətli notlar, Azərbaycan Respublikasının Dövlət və bələdiyyə qiymətli kağızları, paylı investisiya fondunun payları, habelə qanunvericiliklə fond birjasında ticarətinə məhdudiyət nəzərdə tutulmayan digər qiymətli kağızlar.

16) Sərbəst tədavül həcmi – Aidiyyatı Şəxslərin sahib olduğu səhmlər istisna olunmaqla Emitentin nizamnamə kapitalını təmsil edən səhmlərin həcmidir. Sərbəst tədavül həcmi Emitentin təqdim etdiyi məlumat əsasında Birja tərəfindən hesablanır. Sərbəst tədavül həcmi nizamnamə kapitalına nəzərən faizlə ifadə olunur.

17) Texniki defolt –Emitentin borc öhdəlikləri üzrə kreditorlar və üçüncü şəxslər qarşısında üzərinə götürdüyü maliyyə göstəricilərinin Emitent tərəfindən təmin edilə bilməməsi və ya bu öhdəliklərin vaxtli-vaxtında və lazımi qaydada icra edilməyəcəyi üçün əsaslı sübutların mövcudluğu;

18) Listing qiyməti (ilkin ticarət qiyməti) – bu qaydalara uyğun olaraq listingdən keçmiş qiymətli kağızların Birjada ticarətə buraxıldığı qiymətdir. Listing qiyməti (ilkin ticarət qiyməti) aşağıdakı qaydada təyin olunur:

- a) qanunvericilikdə və Birja qaydalarında digər hal nəzərdə tutulmadıqda, qiymətli kağızların kütləvi təklif olunduğu qiymət;
- b) qiymətli kağızlar digər tənzimlənən bazarda listingdə olduqda, onların bu bazarda ticarət olunduğu qiymət (manat ekvivalentində);
- c) bu bəndin “a” və ya “b” yarımbəndlərinə müvafiq olaraq, qiymətli kağızların ilkin ticarət qiymətini təyin etmək mümkün olmadıqda, bu qiymət Birjanın ticarət qaydalarına uyğun olaraq müəyyən edilir.

İkinci bölmə. Qiymətli kağızların listinqə daxil edilməsi şərtləri

3. Qiymətli kağızların listinqinə dair ümumi tələblər

- 3.1. Bir buraxılış daxilində olan qiymətli kağızların hissəvi listinqinə yol verilmir. Emitentin adi və imtiyazlı səhmləri mövcud olduqda, listinq zamanı yalnız adi və yaxud yalnız imtiyazlı səhmlərin listinqinə yol verilmir.
- 3.2. Listinqdən keçmiş qiymətli kağızların saxlanması, mülkiyyət hüquqlarının uçotu, onlar üzrə kliring və hesablaşmaların təşkili və keçirilməsi qanunvericiliyə müvafiq qaydada təmin edilməlidir.
- 3.3. Emitentin listinqdən keçmiş qiymətli kağızlarının tədavülünə qanunvericiliklə müəyyən olunmuş qaydada hər hansı məhdudiyət olmamalıdır.
- 3.4. Qiymətli kağızların Emitenti Azərbaycan Respublikasının ərazisində qanunvericiliyə müvafiq olaraq qeydiyyatdan keçməlidir.
- 3.5. Qiymətli kağızların Emitenti qanunvericiliklə müəyyən olunmuş qaydada lisenziya tələb edən fəaliyyət növü ilə məşğuldursa, bu fəaliyyətin göstərilməsi üçün səlahiyyətli icra orqanı tərəfindən verilmiş müvafiq lisenziyalar qüvvədə olmalıdır.
- 3.6. Listinqdən keçmiş qiymətli kağızların Emitenti ilə Listinq müqaviləsi imzalanır.
- 3.7. Emitent qiymətli kağızlarının listinqinə görə Birja tərəfindən müəyyən edilən müvafiq haqq ödəyir.

4. Səhmlərin listinqinə dair tələblər

- 4.1. Səhmlərin **Əsas bazar segmentində** listinqi üçün tələblər aşağıdakılardır:
 - 4.1.1. Emitent açıq səhmdar cəmiyyəti formasında qeydiyyatdan keçməlidir;
 - 4.1.2. Barəsində listinq ərizəsi təqdim edilmiş Emitentlə bağlı bu ərizənin təqdim edildiyi vaxtdan əvvəlki 1 (bir) il ərzində iflas proseduru başlanmamalı və ya o, qeyd olunan dövr ərzində vaxtaşırı maliyyə dayanıqlığının pozulması problemləri ilə qarşılaşmamalıdır;
 - 4.1.3. Emitent son 3 (üç) maliyyə ilin ən azı bir ilini xalis mənfəətlə fəaliyyət göstərməlidir
 - 4.1.4. Emitentin listinqdən keçmiş səhmləri üzrə aşağıdakı qaydada sərbəst tədavül həcmi təmin edilməlidir:
 - 4.1.4.1. Emitentin nizamnamə kapitalının həcmi 2 500 000 (iki milyon büş yüz min) manatdan və 5 000 000 (beş milyon) manatadək olduqda, 10 (on) faiz;
 - 4.1.4.2. Emitentin nizamnamə kapitalının həcmi 5 000 000 (beş milyon) manatdan və 10 000 000 (on milyon) manatadək olduqda 7 (yeddi) faiz;
 - 4.1.4.3. Emitentin nizamnamə kapitalının həcmi 10 000 000 (on milyon) manat və daha yüksək olduqda, 5 (beş) faiz.
 - 4.1.5. Sərbəst tədavül həcmi ən azı 50 (əlli) səhmdar arasında bölüşdürülməlidir. Bu zaman hər bir səhmdar sərbəst tədavül həcmi 5 (beş) faizdən artıq paya sahib olmamalıdır;

- 4.1.6. Emitent maliyyə hesabatlarını qanunvericiliyin və MHBS-nin tələblərinə uyğun hazırlamalıdır. İllik və 6 (altı) aylıq maliyyə hesabatları müstəqil auditor tərəfindən auditdən keçməlidir (son maliyyə ili üzrə audit rəyi şərtsiz müsbət olmalıdır);
 - 4.1.7. Listinqdən keçmək üçün müraciət etmiş Emitent ana şirkətdirsə, Emitent MHBS-a uyğun hazırlanmış konsolidə olunmuş illik hesabat hazırlamalıdır;
 - 4.1.8. Emitentin idarəetmə orqanlarında listinq üçün ərizəni təqdim etdiyi tarixdən əvvəlki 6 (altı) ay ərzində mühüm dəyişikliklər olmamalıdır. Emitentin idarəetmə orqanlarında dəyişikliklər o zaman mühüm sayılır ki, onun Müşahidə Şurasının və ya idarə heyətinin üzvlərindən ən azı yarısı dəyişdirilmişdir;
 - 4.1.9. Emitentin direktorlar şurasında (müşahidə şurasında) ən azı 3 (üç) üzv olmalı və onlardan ən azı üçdə biri Müstəqil üzv (müstəqil direktor) olmalıdır;
 - 4.1.10. Emitent daxili audit komitəsinə malik olmalıdır;
 - 4.1.11. Listinqdən keçəcək səhmlərin sahiblərinin reyestri qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan reyestrsaxlayıcısı tərəfindən aparılmalıdır;
 - 4.1.12. Emitent üzərində nəzarətin ötürülməsi, İnsayder əqdləri və Aidiyyatı Şəxslə əqdlərlə bağlı qanunvericiliyin tələblərə riayət etməlidir;
 - 4.1.13. Emitent səhmdarların sahib olduqları səhmlərin sayına mütənasib olaraq əlavə emissiya olunmuş səhmləri əldə etmək üzrə üstünlük hüquqları nəzərdə tutmalıdır;
 - 4.1.14. Emitent mütəmadi olaraq yenilənən və onun fəaliyyətinin mühüm istiqamətlərini işıqlandıran veb sahifəyə malik olmalıdır;
 - 4.1.15. Emitent nizamnaməsini özünün baş ofisində və/və ya internet saytında açıqlamalıdır.
- 4.2. Səhmlərin **Standart bazar seqmentində** listinqi üçün tələblər aşağıdakılardır:
- 4.2.1. Emitent açıq səhmdar cəmiyyəti formasında qeydiyyatdan keçməlidir;
 - 4.2.2. Barəsində listinq ərizəsi təqdim edilmiş Emitentlə bağlı bu ərizənin təqdim edildiyi vaxtdan əvvəlki 1 (bir) il ərzində iflas proseduru başlanmamalı və ya o, qeyd olunan dövr ərzində vaxtaşırı maliyyə dayanıqlığının pozulması problemləri ilə qarşılaşmamalıdır;
 - 4.2.3. Emitentin nizamnamə (səhmdar) kapitalının həcmi ən azı 500 000 (büş yüz min) manat olmalıdır;
 - 4.2.4. Emitentin maliyyə hesabatları qanunvericiliyin tələblərinə uyğun hazırlanmalıdır. İllik və 6 (altı) aylıq maliyyə hesabatları müstəqil auditor tərəfindən auditdən keçməlidir;
 - 4.2.5. Emitentin listinqdən keçməsinə dair ərizəsinin verilmə tarixinə nizamnamə kapitalını təşkil edən yerləşdirilmiş səhmlərin ən azı 5 (beş) faizinə dair və ya ən azı 125 000 (bir yüz iyirmi beş min) manat ekvivalentində sərbəst tədavül həcmi tələbi təmin edilməlidir;
 - 4.2.6. Bu qaydaların 4.2.6 bəndi ilə müəyyən olunmuş sərbəst tədavül həcmi ən azı 20 (iyirmi) səhmdar arasında bölüşdürülməlidir. Bu zaman hər bir səhmdar sərbəst tədavül həcmi 10 (on) faizdən artıq paya sahib olmamalıdır;
 - 4.2.7. Əsas bazar seqmentinin listinq tələblərinə cavab verən Emitentlərin səhmləri Standart bazar seqmentinə daxil edilə bilməzlər. Səhmlərin Əsas bazar seqmenti üçün müəyyən edilmiş tələblərə uyğun olmaması Listinq Komitəsi tərəfindən təsdiqlənir.

- 4.3. Bu qaydalarla Əsas bazar seqmenti və Standart bazar seqmenti üzrə müəyyən edilmiş Listinq tələblərinə cavab verməyən səhmlər **Alternativ bazar seqmentində** listinqə daxil edilir. Səhmlərin Əsas bazar və ya Standart bazar üçün müəyyən edilmiş listinq tələblərinə uyğun olmaması Listinq Komitəsi tərəfindən təsdiqlənir.
- 4.4. Nizamnamə kapitalında dövlətin mühüm iştirak payına sahib olduğu səhmdar cəmiyyətlər üzrə sərbəst tədavül həcmi, fəaliyyət müddətini və mənfəətliliyə dair Listinq Komitəsi tərəfindən istisnalar müəyyən edilə bilər.
- 4.5. Emitent digər listinq tələblərini yerinə yetirdiyi halda, yalnız sərbəst tədavül həcmi tələbinə cavab vermədikdə Listinq Komitəsi, Emitentin əsaslandırılmış bəyanatı əsasında qiymətli kağızları şərti olaraq listinqə daxil edilməsi barədə qərar qəbul edə bilər. Bu zaman Emitentə tələblərin yerinə yetirilməsi üçün 6 (altı) aydan gec olmamaq şərti ilə güzəşt müddəti verilir. Güzəşt müddətinin sonunda şərti listinqə alınmış səhmlərin Emitenti, Listinq Komitəsi tərəfindən bu qaydalara uyğun müəyyən edilmiş şərtləri tam olaraq yerinə yetirmədikdə həmin səhmlər bu qaydaların 10 və 11-ci bəndlərinə müvafiq qaydada daha aşağı listinq tələbləri olan bazar seqmentinə keçirilir və ya delistinq olunur.
- 4.6. Emitentin bütün səhm buraxılışları eyni bazar seqmentində listinqdən keçməlidir.

5. **İstiqrazların listinqinə dair tələblər**

- 5.1. İstiqrazların **Əsas bazar seqmentində** listinqi üçün tələblər aşağıdakılardır:
 - 5.1.1. Barəsində listinq ərizəsi təqdim edilmiş Emitentlə bağlı bu ərizənin təqdim edildiyi vaxtdan əvvəlki 1 (bir) il ərzində iflas proseduru başlanmamalı və ya o, qeyd olunan dövr ərzində vaxtaşırı maliyyə dayanıqlığının pozulması problemləri ilə qarşılaşmamalıdır;
 - 5.1.2. Emitent müraciətindən əvvəlki son 1 (bir) il ərzində fəaliyyət göstərməlidir.
 - 5.1.3. Emitentin xalis aktivlərinin dəyəri ən azı 2 500 000 (iki milyon beş yüz min) manat olmalıdır;
 - 5.1.4. Emitent maliyyə hesabatlarını qanunvericiliyin və MHBS-nin tələblərinə uyğun hazırlamalıdır. İllik və 6 (altı) aylıq maliyyə hesabatları müstəqil auditor tərəfindən auditdən keçməlidir (son maliyyə ili üzrə audit rəyi şərtsiz müsbət olmalıdır);
 - 5.1.5. Listinqdən keçmək üçün müraciət etmiş Emitent ana şirkətdirsə, Emitent MHBS-a uyğun hazırlanmış konsolidə olunmuş illik hesabat hazırlamalıdır;
 - 5.1.6. Emitentin idarəetmə orqanlarında listinq üçün ərizəni təqdim etdiyi tarixdən əvvəlki 6 (altı) ay ərzində mühüm dəyişikliklər olmamalıdır. Emitentin idarəetmə orqanlarında dəyişikliklər o zaman mühüm sayılır ki, onun Müşahidə Şurasının və ya idarə heyətinin üzvlərindən ən azı yarısı dəyişdirilmişdir;
 - 5.1.7. Emitentin direktorlar şurasında (müşahidə şurasında) ən azı 3 (üç) üzv olmalı və onlardan ən azı üçdə biri Müstəqil üzv (müstəqil direktor) olmalıdır;
 - 5.1.8. Emitent daxili audit komitəsinə malik olmalıdır;
 - 5.1.9. Listinqdən keçəcək səhmlərin sahiblərinin reyestri qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan reyestrsaxlayıcısı tərəfindən aparılmalıdır;

- 5.1.10. Emitent üzərində nəzarətin ötürülməsi, İnsayder əqdləri və Aidiyyatı Şəxslə əqdlərlə bağlı qanunvericiliyin tələblərə riayət etməlidir;
- 5.1.11. Emitent mütəmadi olaraq yenilənən və onun fəaliyyətinin mühüm istiqamətlərini işıqlandıran veb sahifəyə malik olmalıdır;
- 5.1.12. Emitent nizamnaməsini özünün baş ofisində və/və ya internet saytında açıqlamalıdır.
- 5.1.13. Listinqə daxil ediləcək istiqrazların tədavül müddəti bir il və daha artıq olmalıdır;
- 5.1.14. Emitent Azərbaycan Respublikasında qeydiyyatda alınmış və ən azı «BBB-» («Standard&Poor's» və «Fitch» reyting agentliklərinin klassifikasiyasına görə), «Baa3» («Moody's» reyting agentliyinin klassifikasiyasına görə) və ya digər reyting agentliklərinin bu reyting dərəcələrinə ekvivalent olan, uzunmüddətli kredit reytingi dərəcəsinə malik olmalı və ya listinqə daxil ediləcək istiqraz buraxılışı üzrə Birjada market-meykerin təyin olunması Emitent tərəfindən təmin edilməlidir. Bu zaman market-meyker fəaliyyəti istiqrazların bütün tədavül müddəti ərində təmin edilməlidir;
- 5.1.15. Barəsində listinq ərizəsi təqdim edilmiş Emitent özünün maliyyə dayanıqlılığını listinq üçün müraciəti zamanı və listinqdən keçdikdən sonra təmin etməlidir. Emitentin maliyyə dayanıqlılığı Listinq Komitəsi tərəfindən mütəmadi olaraq dəyərləndiriləcəkdir;
- 5.1.16. Emitent cəlb etdiyi borc vəsaitləri, o cümlədən aldığı kreditlər və buraxdığı istiqrazlar üzrə öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməli və vaxtaşırı olaraq ödəniş problemləri ilə qarşılaşmamalıdır;
- 5.1.17. Emitentin son 3 (üç) maliyyə ili ərzində əldə etdiyi toplam vergidən əvvəlki mənfəətinin 50 %-i onun istiqraz buraxılışı (dövriyyədə olan istiqraz buraxılışları da nəzərə alınmaqla) üzrə ödəyəcəyi məcmu illik faiz məbləğindən az olmamalıdır.
- 5.2. İstiqrazların **Standart bazar** segmentində listinqi üçün tələblər aşağıdakılardır:
- 5.2.1. Barəsində listinq ərizəsi təqdim edilmiş Emitentlə bağlı bu ərizənin təqdim edildiyi vaxtdan əvvəlki 1 (bir) il ərzində iflas proseduru başlanmamalı və ya o, qeyd olunan dövr ərzində vaxtaşırı maliyyə dayanıqlılığının pozulması problemləri ilə qarşılaşmamalıdır;
- 5.2.2. Emitent müraciətindən əvvəlki son 1 (bir) il ərzində fəaliyyət göstərməlidir.
- 5.2.3. Emitent son 3 (üç) ilin bir ilini xalis mənfəətlə fəaliyyət göstərməlidir;
- 5.2.4. Emitentin xalis aktivlərinin dəyəri ən azı 500 000 (beş yüz min) manat olmalıdır;
- 5.2.5. Emitentin maliyyə hesabatları qanunvericiliyin tələblərinə uyğun hazırlanmalıdır. İllik maliyyə hesabatları müstəqil auditor tərəfindən auditdən keçməlidir;
- 5.2.6. Barəsində listinq ərizəsi təqdim edilmiş Emitent özünün maliyyə dayanıqlılığını listinq üçün müraciəti zamanı və listinqdən keçdikdən sonra təmin etməlidir. Emitentin maliyyə dayanıqlılığı Listinq Komitəsi tərəfindən mütəmadi olaraq dəyərləndiriləcəkdir;
- 5.2.7. Emitent cəlb etdiyi borc vəsaitləri, o cümlədən aldığı kreditlər və buraxdığı istiqrazlar üzrə öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməli və vaxtaşırı olaraq ödəniş problemləri ilə qarşılaşmamalıdır;

- 5.2.8. Əsas bazar seqmentinin listing tələblərinə cavab verən Emitenlərin istiqrazları Standart bazara daxil edilə bilməzlər. İstiqrazların Əsas bazar seqmenti üçün müəyyən edilmiş tələblərə uyğun olmaması Listing Komitəsi tərəfindən təsdiqlənir.
- 5.3. Bu qaydalarla Əsas bazar və Standart bazar üzrə müəyyən edilmiş Listing tələblərinə cavab verməyən istiqrazlar **Alternativ bazar seqmentində** listingə daxil edilir. İstiqrazların Əsas bazar və ya Standart bazar seqmenti üçün müəyyən edilmiş listing tələblərinə uyğun olmaması Listing Komitəsi tərəfindən təsdiqlənir.
- 5.4. Bu qaydaların 5.1-ci bəndində göstərilmiş müddəalar Azərbaycan Respublikasının Mərkəzi bankı tərəfindən buraxılmış qısamüddətli notlar və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən buraxılmış Dövlət istiqrazları, o cümlədən Bank Nəzarəti üzrə Bazel Komitəsi tərəfindən tövsiyyə edilən Bazel II prinsiplərinə uyğun olaraq sıfır riskli və ya risksiz hesab edilən istiqrazlara şamil edilmir.
- 5.5. Bu qaydaların 5.2.2, 5.2.3, 5.2.5, və 5.2.8-ci bəndləri Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu, bələdiyyələr və digər dövlət qurumları tərəfindən buraxılmış istiqrazlara şamil edilmir.
- 5.6. Nizamnamə kapitalında dövlətin mühüm iştirak payına sahib olduğu şəxslər, dövlət təsisatları, o cümlədən Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq qurumlar tərəfindən buraxılmış istiqrazlar üzrə bu qaydaların 5.1 və 5.2 bəndində göstərilmiş müddəalara dair Listing Komitəsi tərəfindən istisnalar müəyyən edilə bilər.
- 5.7. Listing Komitəsi, Emitentin əsaslandırılmış bəyanatı əsasında onun qiymətli kağızlarını şərti olaraq listingə daxil edilməsi barədə qərar qəbul edə bilər. Bu zaman Emitentə tələblərin yerinə yetirilməsi üçün 6 (altı) aydan gec olmamaq şərti ilə güzəşt müddəti verilir. Güzəşt müddətinin sonunda şərti listingə alınmış qiymətli kağızların Emitenti, Listing Komitəsi tərəfindən bu qaydalara uyğun müəyyən edilmiş şərtləri tam olaraq yerinə yetirmədikdə həmin qiymətli kağızların bu qaydaların 10 və 11-ci bəndlərinə müvafiqilə qaydada daha aşağı listing tələbləri olan bazar seqmentinə keçirilir və ya delisting olunur.

6. Digər qiymətli kağızların listinginə dair tələblər

- 6.1. Bu qaydaların 4-cü və 5-ci bəndlərində qeyd olunmamış digər qiymətli kağızlar, o cümlədən investisiya fondunun payları Listing Komitəsinin əsaslandırılmış qərarı əsasında Birjada listingən keçə bilər.
- 6.2. Bu zaman Listing Komitəsinin qərarı bu qaydaların 4-cü və 5-ci bəndlərində qeyd olunmuş tələblər nəzə alınaraq, Emitentin və onun emitenti olduğu qiymətli kağızların birjada listingə alınması və ticarətə buraxılması imkanlarının təhlili əsasında olmalıdır.
- 6.3. Bu qaydaların 4-cü və 5-ci bəndlərində qeyd olunmamış digər qiymətli kağızların listingi zamanı, Emitentə olan müvafiq tələblər və öhdəliklər listing müqaviləsində əks olunmalı və bu qiymətli kağızların ticarətə başlamasından ən azı 3 (üç) iş günü öncə ictimaiyyətə açıqlanmalıdır.

7. Emitentlərin listingə daxil edilməsi üçün birjaya təqdim olunmalı sənədlər

- 7.1. Qiymətli kağızların listingi üçün Emitent və ya onun vəkil edilmiş nümayəndəsi tərəfindən Birjaya aşağıdakı sənədlər təqdim edilməlidir:
 - 7.1.1. Listing barədə ərizə-anket (Forma №1);
 - 7.1.2. Emitentin bu Qaydaların tələblərinə uyğunluğu və təqdim edilmiş məlumatların düzgünlüyü barədə bəyanat;
 - 7.1.3. Emitent hesabatı (Forma №2) (elektron və çap formatında). Hesabatda əks olunmuş məlumatlar ictimaiyyətin bu məlumatları asanlıqla əldə edə biləcəyi vahid mənbədə açıqlandıqda, Emitent hesabatı tələb olunmur. Emitent hesabatında olan məlumatların mötəbərliyinə və düzgünlüyünə görə məsuliyyəti Emitent daşıyır.
 - 7.1.4. Emitent hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və Emitentin notarial qaydada təsdiq olunmuş nizamnaməsinin surəti;
 - 7.1.5. Emitent lisenziya tələb edən fəaliyyət növü ilə məşğuldursa, həmin lisenziyaların notarial təsdiq olunmuş surətləri;
 - 7.1.6. Emitentin tədavüldə olan, habelə dövlət qeydiyyatına alınmış lakin, yerləşdirilməmiş qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı haqqında sənədin surəti;
 - 7.1.7. Birja üzvü ilə Emitent arasında qiymətli kağızların yerləşdirilməsi və ya dövriyyəsi haqqında hər hansı bir müqavilə olduqda, bu cür müqavilənin surəti;
 - 7.1.8. Qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş emissiya prospekti (elektron və çap formatında);
 - 7.1.9. Emitentin adından vəkil edilmiş şəxs çıxış etdikdə, qanunvericiliklə bu hüquqları təsdiq edən sənəd və ya onunun notarial qaydada təsdiqlənmiş surəti;
 - 7.1.10. Bu qaydaların tələblərinə uyğun olaraq Emitentin auditdən keçmiş maliyyə hesabatları və auditor rəyinin surəti (elektron və çap formatında);
 - 7.1.11. Qiymətli kağız sahiblərinin reyestri və ya sərbəst tədavül həcmi təsdiq edən digər sənəd.
- 7.2. Tədavüldə olan (yerləşdirilmiş) və Əsas bazar və Standart bazar segmentinin listing tələblərinə cavab verməyən qiymətli kağızların Alternativ bazar segmentində listingdən keçməsi üçün bu qiymətli kağızların Emitentin nizamnamə kapitalında payı 10 (on) faizdən az olan sahibi və ya onun vəkil edilmiş nümayəndəsi (və ya müştərinin adından çıxış etmək səlahiyyətləri olan birja üzvü) Birjaya müraciət edə bilər. Bu zaman Birjaya aşağıdakı sənədlər təqdim edilməlidir:
 - 7.2.1. Qiymətli kağızların Alternativ bazar segmentində listingdən keçməsi üçün Ərizə;
 - 7.2.2. Qiymətli kağızların sahibinin adından vəkil edilmiş şəxs çıxış etdikdə, qanunvericiliklə bu hüquqları təsdiq edən sənəd və ya onun notarial qaydada təsdiqlənmiş surəti. Qiymətli kağızların sahibinin adından birja üzvü çıxış etdikdə, bu səlahiyyətləri təsdiq edən sənədin surəti (müştəri tapşırığı);
 - 7.2.3. Müraciət tarixinə qiymətli kağızların miqdarını və emitentin nizamnamə kapitalını özündə əks etdirən qiymətli kağızlara sahibliyi təsdiq edən sənəd (depo hesabından çıxarış).
- 7.3. Listingdən keçmiş qiymətli kağızların Emitenti eyni kateqoriyadan olan digər qiymətli kağızların listingi üçün Birjaya aşağıdakı sənədləri təqdim etməlidir:
 - 7.3.1. listing üçün ərizə;

- 7.3.2. qiymətli kağızların dövlət qeydiyyatı haqqında sənədin surəti (elektron və çap formatında);
- 7.3.3. qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş emissiya prospekti (elektron və çap formatında).
- 7.4. Listinq Komitəsi Emitent tərəfindən təqdim edilmiş məlumatların təsdiq edilməsi üçün zəruri olan digər məlumat və sənədləri Emitentdən tələb edə bilər.
- 7.5. Bu qaydalarla sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərinin təqdim edilməsi tələb edilmədikdə, Emitent tərəfindən sənədlərin əslü Birjaya təqdim olunmalıdır. Emitent tərəfindən sənədlərin surəti təqdim edildikdə bu sənədlərin əslü ilə düzgün olması, Emitentin səlahiyyətli orqanı tərəfindən təsdiqlənməlidir.

8. Listinq proseduru

- 8.1. Listinq proseduru Emitent tərəfindən bu qaydalara uyğun olaraq təqdim edilmiş müraciət formasının (Forma №1) və bu qaydalarla müəyyən edilmiş müvafiq sənədlərin qəbulundan başlayır. Listinq üçün ərizə Birjanın İdarə Heyətinin təsdiq etdiyi formaya uyğun olaraq hazırlanmalıdır. Birja listinqin başlanmasını açıqlaya bilər.
- 8.2. Listinq Komitəsi listinq başlandığı tarixdən 10 (on) iş günü ərzində qiymətli kağızların listinqə alınub-alınmaması barədə qərar qəbul etməlidir. Listinq Komitəsi listinq zamanı hər hansı əlavə məlumat və sənədləri Emitentdən tələb etdikdə, qərarın qəbul edilməsi müddəti əlavə 10 (on) iş günü müddətinə artırıla bilər.
- 8.3. Zərurət yarandıqda, Komissiya tərəfindən qiymətli kağızların listinqə daxil edilməsi 3 aydan artıq olmayan müddətə təxirə salına bilər.
- 8.4. Emitentin müraciəti əsasında qiymətli kağızların listinqə alınmasına dair qərar qəbul edildiyi halda, Emitentə bu haqda məlumat verilir və 2 (iki) iş günü ərzində Emitentlə Birja arasında Listinq müqaviləsi bağlanılır.
- 8.5. Listinq Komitəsi qiymətli kağızların listinqə daxil edilməsi barədə qərar qəbul etdikdən sonra, qanunvericiliklə digər hal nəzərdə tutulmadıqda 1 (bir) iş günü ərzində listinqdən keçmiş qiymətli kağızlar barədə müvafiq məlumatları (emitentin adı, qiymətli kağızların dövlət qeydiyyat və ya ISIN nömrəsi, qiymətli kağızların növü, nominalı, listinq tarixi) özünün internet saytı vasitəsilə açıqlayır.
- 8.6. Birja tərəfindən listinq üçün ərizəyə baxıldığı müddət ərzində, Emitent tərəfindən Birjaya təqdim olunmuş məlumatlarda dəyişiklik olduqda, Emitent bu dəyişikliklər barədə dərhal Birjaya məlumat verməlidir.
- 8.7. Aşağıdakı hallarda Birja qiymətli kağızların listinqə daxil edilməsindən imtina edir:
 - 8.7.1. Emitent və qiymətli kağızlar bu qaydalarla müəyyən edilmiş tələblərə uyğun olmadıqda;
 - 8.7.2. Qiymətli kağızlarla ticarəti təşkil etmək mümkün olmadıqda;
 - 8.7.3. Qiymətli kağızların listinqi bazarda ədalətli və davamlı ticarət prinsiplərini pozduqda;
 - 8.7.4. Bazarın və investorların mənafelərinin qorunması məqsədləri ilə.

Üçüncü bölmə. Listinqə daxil edilmiş Emitentlərin öhdəlikləri

9. Qiymətli kağızları listinqdən keçmiş Emitentlərin Birjaya təqdim etdikləri hesabatlar və məlumatlar

- 9.1. Əsas bazar və Standart bazar seqmentində listinqdən keçmiş qiymətli kağızların Emitentləri aşağıdakı məlumat və sənədləri Birjaya təqdim etməli və veb sayt vasitəsi ilə açıqlamalıdır:
 - 9.1.1. Bu qaydalara uyğun olaraq tərtib edilmiş illik, 6 (altı) aylıq və rüblük maliyyə hesabatları (mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, kapitalda dəyişiklər haqqında hesabat, pul vəsaitlərinin hərəkətləri haqqında hesabat);
 - 9.1.2. Bu qaydalara uyğun olaraq hazırlanmış illik hesabat (Forma №3);
 - 9.1.3. Emitentin nizamnaməsi;
 - 9.1.4. Emitentin tədavüldə olan istiqrazları üzrə ödənişlər, o cümlədən faiz ödənişləri barədə məlumat. Məlumat Birjaya ödənişlərin emissiya şərtlərinə əsasən icra edilməsi tarixinə ən azı 3 (üç) iş günü qalmış təqdim edilməli və açıqlanmalıdır;
 - 9.1.5. Emitent açıq səhmdar cəmiyyəti formasında təsis edildikdə, aşağıdakı məlumatları Birjaya təqdim etməli və veb sayt vasitəsi ilə açıqlamalıdır:
 - 9.1.5.1.1. Səhmdarların növbəti (45 gün qalmış) və növbədənkənar (30 gün qalmış) ümumi yığıncaqlarının çağırılması barədə bildiriş;
 - 9.1.5.1.2. Səhmdarların ümumi yığıncağının yığıncaq keçirildəndən sonra 3 (üç) iş günü ərzində protokolunun surəti;
 - 9.1.5.1.3. Dividentlər barədə məlumat (dividentlərin ödənilməsi şərtləri, ödəniş tarixi və məbləği göstərilməklə).
 - 9.1.6. Emitentin idarəetmə orqanlarının strukturu və tərkibi;
 - 9.1.7. Emitentin tədavüldə olan bütün qiymətli kağızları, bu qiymətli kağızların nominal dəyəri, sayı, buraxılış tarixi, ödəniş tarixi (olduqda), buraxılış şərtləri, reyestr saxlayıcısı, depozitari, ticarət olunduğu fond birjası barədə məlumat;
 - 9.1.8. Emitentin dövrüdə olduğu qiymətli kağızları üzrə emissiya prospekti və ya informasiya memorandumu;
 - 9.1.9. Emitentin ünvanı, əlaqə vasitələri, hüquqi təmsilçisinin adı.
- 9.2. Əsas bazar seqmentində listinqdən keçmiş qiymətli kağızların Emitentləri hər başa çatmış maliyyə ili üzrə auditdən keçmiş illik maliyyə hesabatları və illik hesabatlarını növbəti ilin may ayının 31-dən gec olmayaraq Birjaya təqdim etməli və veb sayt vasitəsi ilə açıqlamalıdır.
- 9.3. Əsas bazar seqmentində listinqdən keçmiş qiymətli kağızların Emitentləri maliyyə ilinin hər rübü üzrə maliyyə hesabatlarını müvafiq rüb bitdikdən sonra 20 (iyirmi) iş günü ərzində Birjaya təqdim etməli və veb sayt vasitəsi ilə açıqlamalıdır.
- 9.4. Standart bazar seqmentində listinqdən keçmiş qiymətli kağızların Emitentləri auditdən keçmiş maliyyə hesabatlarını və illik hesabatlarını növbəti ilin iyun ayının 30-dək Birjaya təqdim etməli və veb sayt vasitəsi ilə açıqlamalıdır.

- 9.5. Əsas bazar və Standart bazar seqmentində listinqdən keçmiş qiymətli kağızların Emitentləri maliyyə ilinin ilk 6 (altı) ayı üzrə maliyyə hesabatlarını müvafiq ilin avqust ayının 31-dən gec olmayaraq Birjaya təqdim etməli və veb sayt vasitəsi ilə açıqlamalıdır.
- 9.6. Yuxarıda qeyd olunmuş sənədlərdə və məlumatlarda dəyişikliklər edildiyi halda, həmin dəyişikliklərin qüvvəyə mindiyi tarixdən etibarən 5 (beş) iş günü ərzində dəyişiklikləri təsdiq edən sənəd Birjaya təqdim olunmalı və Emitent tərəfindən açıqlanmalıdır.
- 9.7. Əsas bazar və Standart bazar seqmentində listinqdən keçmiş qiymətli kağızların Emitentləri aşağıdakı məlumatları (qanunvericiliyə zidd olmadığı hallarda) 3 (üç) iş günü ərzində Birjaya təqdim etməli və açıqlamalıdır:
 - 9.7.1. Fəaliyyətin növünün dəyişməsi və ya fəaliyyətin dayandırılması, əsas fəaliyyət növünün həyata keçirilməsi ilə bağlı meydana çıxan mühüm dəyişikliklər;
 - 9.7.2. Emitentin mühasibat uçotu siyasətində nəzərdə tutulmuş mühüm dəyişikliklər;
 - 9.7.3. İcra orqanında və ya müşahidə şurasında edilən mühüm dəyişikliklər;
 - 9.7.4. Kommersiya fəaliyyətinə və maliyyə nəticələrinə təsir göstərən yeni məhsulların və xidmətlərin təklif edilməsi;
 - 9.7.5. Emitent tərəfindən digər şirkətin nəzarət payının alınması-satılması;
 - 9.7.6. Emitentin xalis aktivlərinin 25 (iyirmi beş) faizindən artıq olan məbləğdə bağlanmış müqavilə və ya Emitentin fəaliyyətinə təsir göstərə biləcək hər hansı müqavilələr;
 - 9.7.7. dövlət orqanları, məhkəmələr tərəfindən Emitentlə bağlı onun kapitalının 10% və daha artıq hissəsini əhatə edən işlərin baxılması (başlanması, müxtəlif instansiyalarda baxılması və ya hər-hansı qərar qəbul edilməsi) faktları;
 - 9.7.8. Mövcud iş yerlərinin 15 faizindən çoxunu əhatə edən iş yerlərinin ixtisar edilməsi planları;
 - 9.7.9. Emitentin fəaliyyətinin nəticələri barədə rüblük proqnozlar və proqnozlarla nəticələr arasında mühüm fərqlər;
 - 9.7.10. Patentlərin, lisenziyaların və ticarət nişanlarının alınması və ya dayandırılması/ləğv olunması;
 - 9.7.11. Emitentin yenidən təşkili və ya ləğv edilməsi barədə sənədlər;
 - 9.7.12. Mövcud qanunvericiliyə və bu qaydalara uyğun olaraq, açıqlanmalı olan Aidiyyəti Şəxslərlə Əqdlər;
 - 9.7.13. Emitentin, onun ana və ya törəmə müəssisələrinin nizamnamə kapitalının dəyişməsi;
 - 9.7.14. Emitentin maliyyələşdirilmə mənbələrində dəyişikliklər;
 - 9.7.15. Yeni qiymətli kağızların emissiyası;
 - 9.7.16. Emissiya edilmiş qiymətli kağızların dövriyyədən çıxarılması;
 - 9.7.17. Emitent tərəfindən buraxılmış qiymətli kağızlarla təsbit edilmiş hüquqlarda dəyişiklik;
 - 9.7.18. Emitentin tədavüldə olan qiymətli kağızları üzrə ödənişlərin vaxtından əvvəl yerinə yetirilməsi, gecikdirilməsi və ya ödənilməməsi;
 - 9.7.19. Emitentin səhmlərinin 5 (beş) faizi və ya daha artıq həcmdə birdəfəlik alqı- satqısı;
 - 9.7.20. Səhmdarların ümumi yığıncağın qərarından məhkəməyə şikayət verilməsi halları;
 - 9.7.21. Qiymətli kağızların bazar qiymətinə və ya gəlirliliyinə təsir göstərə biləcək hadisələr.
- 9.8. Listinqdən keçmiş qiymətli kağızların Emitentləri barədə bu qaydalar ilə müəyyən olunmuş məlumatlar Azərbaycan dilində açıqlanmalıdır.

- 9.9. İctimai maraqların və investorların hüquqlarının qorunması məqsədi ilə, Birja listingdən keçmiş qiymətli kağızların Emitentlərindən qanunvericiliklə açıqlanması qadağan edilməyən məlumatların təqdim olunmasını və açıqlanmasını tələb edə bilər.
- 9.10. Alternativ bazar seqmentində listingdən keçmiş qiymətli kağızların Emitentləri aşağıdakı məlumat və sənədləri Birjaya təqdim etməli və açıqlamalıdır:
 - 9.10.1. Emitentin tədavüldə olan istiqrazları üzrə ödənişlər, o cümlədən faiz ödənişləri barədə məlumat. Məlumat Birjaya ödənişlərin emissiya şərtlərinə əsasən icra edilməsi tarixinə ən azı 3 (üç) iş günü qalmış təqdim etməli və açıqlanmalıdır;
 - 9.10.2. Emitent açıq səhmdar cəmiyyəti formasında təsis edildikdə, dividendlər barədə məlumat (dividentlərin ödənilməsi şərtləri, ödəniş tarixi və məbləği göstərilməklə);
 - 9.10.3. Emitentin illik maliyyə hesabatları. Emitent illik maliyyə hesabatlarını növbəti ilin iyun ayının 30-dək Birjaya təqdim etməli və elektron formatda açıqlamalıdır.
- 9.11. İnvestisiya fondları tərəfindən buraxılmış qiymətli kağızların (payların) listingi zaman Emitent əlavə olaraq aşağıdakı məlumatları Birjaya təqdim etməli və açıqlamalıdır:
 - 9.11.1. Altı aylıq maliyyə hesabatları (qanunvericilikdə digər müddət nəzərdə tutulmadıqda, dövr başa çatdıqdan sonra 20 (iyirmi) iş günü ərzində);
 - 9.11.2. Aylıq portfel hesabatı (qanunvericilikdə digər müddət nəzərdə tutulmadıqda, dövr başa çatdıqdan sonra 10 (on) iş günü ərzində);
 - 9.11.3. Paylı investisiya fondunun qaydaları;
 - 9.11.4. Paylı investisiya fondunun xalis aktivlərin dəyəri (qanunvericilikdə digər müddət nəzərdə tutulmadıqda, xalis aktivlərin dəyərinin hesablandığı hər bir ticarət günü üzrə);
 - 9.11.5. Fondun idarə edilməsində baş vermiş hər hansı dəyişiklik barədə məlumat (dəyişiklik qeyd alındıqdan sonra 1 (bir) iş günü ərzində).
- 9.12. Məlumatların açıqlanmasına dair bu qaydalarda qeyd olunmuş tələbər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankına və Azərbaycan Respublikasının Mərkəzi bankı nəzdində Azərbaycan İpoteka Fonduna şamil edilmir.
- 9.13. Listing Komitəsi, qiymətli kağızları Birjada listingə daxil edilmiş digər dövlət qurumları, o cümlədən Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq qurumlara üzrə, qanunvericiliklə nəzərdə tutulduqda, bu qaydalarda qeyd olunmuş məlumatların açıqlanmasına dair istisnalar qəbul edə bilər.

Dördüncü bölmə. Qiymətli kağızların bir bazar seqmentindən digər bazar seqmentinə keçirilməsi və delistingi

10. Qiymətli kağızların bir bazar seqmentindən digərinə keçirilməsi

- 10.1. Birja listingdən keçmiş qiymətli kağızların daxil edildiyi bazar seqmentinin listing tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə rüb ərzində 1 (bir) dəfədən az olmamaq şərti ilə audit təşkil edə bilər. Birja Emitentin müraciəti əsasında növbədən kənar audit təşkil edə bilər. Qiymətli kağızların şərti listingi zamanı audit, şərti listing müddətinin sonunda həyata keçirilir.

- 10.2. Qiymətli kağızlar daxil edildiyi bazar seqmentinin listing tələblərinə cavab vermədikdə, Listing komitəsinin qərarı ilə bu Qaydalara əsasən uyğun olduğu bazar seqmentinə keçirilir. Qiymətli kağızlar birjada ticarət olunan bazar seqmentinin tələblərinə uyğun olmadıqda, bu qaydaların 11-ci bəndinin müddəalarına əsasən delisting olunur. Qiymətli kağızların bir bazar seqmentindən (Əsas bazar, Standart bazar və ya Alternativ bazar seqmentləri) digərinə keçirilməsi, zamanı qiymətli kağızların və onun Emitentinin bu qaydalarda həmin qiymətli kağızların keçiriləcəyi bazar seqmenti üzrə nəzərdə tutulmuş müddəalara uyğunluğu nəzərə alınmalıdır.

11. Qiymətli kağızların delistingi

11.1. Birja aşağıdakı hallarda qiymətli kağızları delisting edir:

11.1.1. Qiymətli kağızlar ödənildikdə, dövriyyədən çıxarıldıqda və ya tədavül müddəti bitdikə;

11.1.2. Qiymətli kağızların emitentinin səhmlərinin 95 faizdən az olmayan hissəsinə malik olan səhmdar tərəfindən digər səhmlərin məcburi alınması üzrə tələbi irəli sürüldükdə;

11.1.3. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

11.2. Aşağıdakı hallarda qiymətli kağızlar Listing Komitəsinin qərarı ilə delisting edilir:

11.2.1. Emitent və onun qiymətli kağızları bu Qaydaların tələblərinə uyğun olmadıqda;

11.2.2. Emitentin səhmdarlarının ümumi yığıncağında səsli səhmlərinin azı 75 (yetmiş beş) faizinin iştirakı ilə qiymətli kağızların könüllü delistingi barədə qərar qəbul edildikdə. Bu halda Listing Komitəsi investorların hüquqlarının müdafiəsi və ya bazarın qorunması məqsədi ilə qiymətli kağızların delisting edilməsindən imtina edə bilər;

11.2.3. Bu qaydaların 14.1.5-ci bəndinə əsasən cərimə tədbirləri tətbiq edildikdə;

11.2.4. Qiymətli kağızlarla ticarətə, bu qaydaların 12.3-cü bəndində nəzərdə tutulmuş müddətdə başlanılmadıqda;

11.2.5. Qiymətli kağızlarla ticarət 10 (on) iş günündən artıq müddətə dayandırıldıqda.

11.3. Bu Qaydaların 11.2-ci bəndinə əsasən Listing Komitəsi tərəfindən qiymətli kağızların delistingi barədə qərar qəbul edildikdə, 3 (üç) iş günü ərzində qiymətli kağızların Emitentinə bu barədə yazılı məlumat verilir. Qiymətli kağızların delistingi barədə qərar onun ictimaiyyətə açıqlandığı tarixdən 2 (iki) ay sonra qüvvəyə minir.

11.4. Qiymətli kağızlar, onların delistingi barədə qərarın qüvvəyə minməsi tarixindən etibarən Birjada ticarətdən çıxarılır.

11.5. Birja qiymətli kağızların delisting edilməsi barədə məlumatı 1 (bir) iş günü ərzində açıqlayır.

11.6. Qiymətli kağızların delisting edildiyi tarixdən etibarən Birja ilə onların Emitenti arasında bağlanmış listing müqaviləsi ləğv edilmiş hesab olunur.

Beşinci bölmə. Qiymətli kağızlarla ticarətin təşkili

12. Qiymətli kağızların ticarətə buraxılması və ticarətdən çıxarılması

- 12.1. Birjada bu qaydaların tələblərinə əsasən listinqdən keçmiş qiymətli kağızlar ticarətə buraxılır.
- 12.2. Qiymətli kağızların ticarətə başlanılması tarixi, bu qiymətli kağızların Emitenti tərəfindən qanunvericiliyə və bu qaydalara uyğun olaraq müəyyən edilir. İstisna olaraq, bu qaydaların 7.2 bəndinə əsasən tədavüldə olan qiymətli kağızların Alternativ bazar segmentində listinqi üçün birja üzvü müraciət etdikdə, qiymətli kağızların ticarətə başlanılması tarixi birja üzvü tərəfindən bu qaydalara uyğun olaraq müəyyən edilir.
- 12.3. Qiymətli kağızlarla ticarət, qiymətli kağızların listinqi barədə qərarın qəbul edildiyi tarixdən ən gec 60 (altmış) gün ərzində başlanılmalıdır.
- 12.4. Ticarətin başlanılması tarixi və listinq qiyməti (ilkin ticarət qiyməti) barədə məlumat, bu qiymətli kağızların listinqi barədə qərar qəbul edildikdən sonra, qiymətli kağızların buraxılış şərtlərində digər hal nəzərdə tutulmadıqda, ticarətin başlanılması tarixinə ən azı 1 (bir) iş günü qalmış Birjanın veb saytı vasitəsi ilə açıqlanır.
- 12.5. Bu qaydaların müddəalarına əsasən delistinq olunmuş qiymətli kağızlar, delistinq olunduğu tarixdən ticarətdən çıxarılır.

13. Ticarətin dayandırılması

- 13.1. Birja aşağıdakı hallarda listinqdən keçmiş qiymətli kağızlar üzrə ticarəti dayandırır:
 - 13.1.1. Qiymətli kağızlar üzrə ödənişlər həyata keçirilmədikdə;
 - 13.1.2. Qiymətli kağızların Emitentinin iflası və ya ləğvi barəsində qərar qəbul edildikdə;
 - 13.1.3. Qiymətli kağız buraxılışının sərbəst tədavülünə məhdudiyyətlər olduqda və ya bu qiymətli kağızlar ilə ticarətin təşkili və keçirilməsi mümkün olmadıqda (emitentin depozitar ilə müqaviləsi ləğv edildikdə, hesablaşma və klirinq xidmətləri göstərilmədikdə və ya dayandırıldıqda və s.);
 - 13.1.4. Qiymətli kağızların ticarəti bazarın normal fəaliyyət rejimini və təhlükəsizliyini pozduqda və ya investorların maraqları üçün təhlükə törətdikdə;
 - 13.1.5. Maliyyə böhranı baş verdikdə;
 - 13.1.6. Fövqəladə hallar baş verdikdə;
 - 13.1.7. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
- 13.2. Aşağıdakı hallarda listinqdən keçmiş qiymətli kağızlar üzrə ticarət Listinq Komitəsinin qərarı ilə dayandırılır:
 - 13.2.1. Emitent mövcud qanunvericiliyin, bu Qaydaların və Listinq müqaviləsinin tələblərini pozduqda;
 - 13.2.2. Emitent tərəfindən məlumatlar bu qaydalar və qanunvericiliklə tələb olunan qaydada və müddətdə açıqlanmadıqda;

- 13.2.3. Qiymətli kağızların emitentinin iflası və ya ləğvi barədə qərarın qəbul edilməsi üçün yığıncaq çağırıldıqda;
- 13.2.4. Emitent buraxdığı qiymətli kağızlar (listinqdən keçməmiş) və ya törəmə maliyyə alətləri üzrə ödənişləri həyata keçirilmədikdə;
- 13.2.5. Qiymətli kağızların ilkin buraxılış şərtləri, növü və forması dəyişdirildikdə, qiymətli kağızlar xırdalandıqda, birləşdirildikdə, konvertasiya olunduqda, nominalı dəyişdirildikdə;
- 13.2.6. Emitent tərəfindən bu qaydalara əsasən təqdim edilən və açıqlanan məlumatlar yanlış olduqda;
- 13.2.7. Emitentin texniki defoltu halında;
- 13.2.8. Emitent birja qaydaları ilə müəyyən edilmiş ödənişləri, cərimələri vaxtında və ya tam məbləğdə ödəyə bilmədikdə;
- 13.3. Ticarətin dayandırılması müddəti qanunvericilikdə digər hal nəzərdə tutulmadıqda 10 (on) iş günündən artıq ola bilməz.
- 13.4. Birja, qanunvericilikdə digər hal nəzərdə tutulmadıqda, qiymətli kağızların ticarətini dayandırdıqda, bu barədə məlumatı dərhal nəzarət orqanına təqdim edir və ictimaiyyətə açıqlayır.
- 13.5. Qiymətli kağızların ticarətinin dayandırılmasına əsas olmuş səbəblər aradan qaldırıldıqda, Birja həmin qiymətli kağızların ticarətinin bərpa edilməsi barədə qərar qəbul edə bilər. Birja ticarətin bərpa olunması barədə məlumatı açıqlayır.
- 13.6. Emitent ticarətin dayandırıldığı müddət ərzində birja qaydaları ilə müəyyən edilmiş ödənişlərdən azad edilmir.

Altıncı bölmə. Digər müddəalar

14. Məsuliyyət tədbirləri

- 14.1. Bu Qaydaların tələbləri Emitent tərəfindən pozulduğu halda Listinq Komitəsi tərəfindən aşağıdakı məsuliyyət tədbirləri tətbiq edə bilər:
 - 14.1.1. Xəbərdarlıq - Emitent tərəfindən bu qaydaların əhəmiyyətli hesab edilməyən dərəcədə pozulması və ya Emitent tərəfindən Birjanın komission haqlarının ödənilməsinin gecikdirilməsinə görə Emitentə yazılı xəbərdarlıq verilir;
 - 14.1.2. Cərimə - Emitent tərəfindən qaydaların pozulması habelə, qaydaların pozulması halların təkrarlanmasına görə Emitent kapitalının 0,1 faizindən 1 faizinədək miqdarda cərimə edilə bilər. Cərimənin məbləği pozuntunun ciddiliyinə görə Listinq Komitəsi tərəfindən müəyyən edilir. Cərimənin ödənilməsi müvafiq qərarın çıxarıldığı tarixdən 5 (beş) iş günü ərzində Emitent tərəfindən icra edilməlidir. Listinq Komitəsi qərar elan edildiyi tarixdən pozuntu Emitent tərəfindən aradan qaldırılanadək hər gün üçün cərimə tətbiq edə bilər. Bu halda ümumi cərimənin maksimal həddi Emitentin kapitalının 2%-dən çox olmamalıdır;
 - 14.1.3. Qiymətli kağızların ticarətinin dayandırılması;

- 14.1.4. Qiymətli kağızların daha aşağı səviyyəli listing tələbləri olan bazar segmentinə keçirilməsi;
- 14.1.5. Qiymətli kağızların delistingi. Emitent tərəfindən qaydaların davamlı şəkildə pozulması, o cümlədən bunun nəticəsində bazarın normal iş rejimi və bazar iştirakçılarının hüquqları pozulduqda, Birjanın komission haqqlarının davamlı şəkildə ödənilmədikdə Listing Komitəsi bu Emitentin qiymətli kağızlarını delisting edir.
- 14.1.6. Birja Emitentə qarşı tətbiq edilən məsuliyyət tədbirləri barədə məlumatları Listing Komitəsinin qərarına əsasən açıqlayır.
- 14.1.7. Emitent Listing Komitəsinin məsuliyyət tədbirlərinin tətbiqi haqqında qərarından 5 (beş) iş günü ərzində birjanın Mübahisələrin həll edilməsi üzrə Komitəsinə şikayət ərizəsi ilə müraciət edə bilər.

15. Komission haqları

- 15.1. Emitentlər Birjanın İdarə Heyəti tərəfindən təsdiq edilmiş tariflər əsasında komission haqqı ödəyir.
- 15.2. Birja komission haqlarını özünün internet sahifəsində açıqlayır.

16. Listing Komitəsi

- 16.1. Birjada listinglə bağlı qərarlar vermək və bu qaydaların tətbiqinə nəzarət etmək üçün Listing Komitəsi yaradılır.
- 16.2. Listing Komitəsinin səlahiyyətləri aşağıdakılardır:
- 16.3. Qiymətli kağızların listingi, delistingi və bu qaydalara uyğun olaraq digər məsələlər barədə qərarlar qəbul etmək;
- 16.4. Bu Qaydalarla müəyyən edilmiş tələblərin yerinə yetirilməsinə nəzarət etmək;
- 16.5. Bu Qaydaların tələbləri pozulduğu halda Emitentə qarşı cərimələr və digər məsuliyyət tədbirləri tətbiq etmək.

17. Listing Komitəsinin strukturu

- 17.1. Listing Komitəsinin üzvləri Birjanın müşahidə şurası tərəfindən seçilir və azad edilir. Birjanın Listing Komitəsi təkcə sayda olmaqla, ən azı 3 (üç) üzvdən ibarət olmalıdır.
- 17.2. Listing Komitəsinin üzvləri müşahidə şurası tərəfindən növbəti dəfə seçilmək hüququ ilə 3 (üç) il müddətinə seçilir.
- 17.3. Birjanın idarə heyətinin üzvləri və digər işçiləri, eləcə də kənardan mütəxəssislər Listing Komitəsinə seçilə bilərlər.
- 17.4. Listing Komitəsinin sədri müşahidə şurası tərəfindən komissiyanın üzvləri arasından təyin olunur.
- 17.5. Listing Komitəsinin iclasları komissiyanın sədri tərəfindən çağırılır. Komissiyanın iclası üzvlərin yarısından çoxu iştirak etdikdə baş tutmuş hesab edilir. Komissiyanın qərarları sadə

səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə, iclasa sədrlik edən şəxsin səsi həlledicidir.

- 17.6. Listinq Komitəsinin bütün iclasları protokolaşdırılmalı və səsvermədə iştirak edən bütün üzvlər tərəfindən imzalanmalıdır.
- 17.7. Listinq Komitəsi tərəfindən barəsində qərar qəbul ediləcək Emitentlə Komissiyanın bu və ya digər üzvünün onun qərəzsizliyinə əsaslı şübhə yarada biləcək əlaqələri olduqda, bu halda həmin üzv səsvermədə iştirak edə bilməz.
- 17.8. Listinq Komitəsi tərəfindən listinq ərizəsi üzrə qəbul edilən qərarlar:
- 17.9. Listinq qərarı - Emitentin qiymətli kağızlarının listinqə daxil edilməsi barədə Listinq Komitəsi tərəfindən qəbul edilən qərardır.
- 17.10. Listinq üçün ərizənin rədd edilməsi barədə qərar - Emitentin qiymətli kağızlarının listinqindən imtina edilməsi barədə Listinq Komitəsi tərəfindən qəbul edilən qərardır.

18. Birjanın öhdəlikləri

18.1. Birja aşağıdakı öhdəliklərə malikdir:

- 18.1.1. Listinqdən keçmiş qiymətli kağızların müntəzəm və şəffaf ticarəti üçün lazımi şərait yaratmaq;
- 18.1.2. Listinqdən keçmiş qiymətli kağızların ticarəti haqqında məlumatları mütəmadi olaraq dərc etmək;
- 18.1.3. Qiymətli kağızların ticarəti üzrə birja tərəfindən açıqlanmalı olan məlumatlar istisna olmaqla, qiymətli kağızların Emitentinin birjaya təqdim etdiyi, lakin onun özü tərəfindən ictimaiyyətə açıqlanmamış məlumatı Emitentin razılığı olmadan açıqlamamaq;
- 18.1.4. Qəbul edilmiş hər-hansı birja qaydaları, onlara əlavə və dəyişikliklərlə bağlı qiymətli kağızlar bazarının iştirakçılarını dərhal məlumatlandırmaq;
- 18.2. Birja Emitent tərəfindən təqdim edilən və bu qaydalara əsasən Emitentə və onun fəaliyyətinə dair açıqlanan məlumatların dürüstlüyünə görə məsuliyyət daşımır.

19. Yekun müddəalar

- 19.1. Bu Qaydalar 01 fevral 2015-ci il tarixindən qüvvəyə minir.
- 19.2. Bu Qaydalar qüvvəyə mindiyi gündən “01” avqust 2009-cu il tarixli “Bakı Fond Birjasında Qiymətli Kağızların Listinqi, Delistinqi və Ticarətə buraxılması Qaydaları” qüvvədən düşmüş hesab edilir.

Tarix:

**Bakı Fond Birjası QSC-də
qiymətli kağızların Listingi üçün
ƏRİZƏ-ANKET**

A. Ümumi məlumat	
A1. Emitentin adı	
A2. Emitentin hüquqi ünvanı	
A3. Əlaqə vasitələri (telefon, faks, e-mail)	
A4. Emitentin veb sayt ünvanı (olduqda)	
A5. Əlaqələdirici şəxs (telefon, faks, e-mail)	
B. Əsas fəaliyyət göstəriciləri	
B1. Emitentin fəaliyyət müddəti	
B2. Emitentin nizamnamə kapitalının həcmi	
B3. Emitent barəsində iflas proseduru başlanılıb və ya, vaxtaşırı müflisləşmə problemləri yaranıbmi?	<input type="checkbox"/> HƏ tarix _____ <input type="checkbox"/> YOX
B4. İdarəetmə orqanlarında son 6 (altı) ay ərzində mühüm dəyişikliklər baş veribmi?	<input type="checkbox"/> HƏ hansı _____ <input type="checkbox"/> YOX
B5. Emitentin buraxdığı qiymətli kağızların sahiblərinin reyestri qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan reyestrsaxlayıcısı tərəfindən aparılırmı?	<input type="checkbox"/> HƏ <input type="checkbox"/> YOX
B6. Emitent son maliyyə ilini xalis mənfəətlə başa vurubmu?	<input type="checkbox"/> HƏ <input type="checkbox"/> YOX
B7. Emitent maliyyə hesabatlarını hansı standartlara uyğun olaraq hazırlayır?	<input type="checkbox"/> Mühəsibat uçotunun beynəlxalq standartları (MHBS) <input type="checkbox"/> Yerli mühəsibat uçotu standartları <input type="checkbox"/> Digər _____
B8. Emitent ana şirkətdirsə, MHBS-a uyğun konsolidə olunmuş illik hesabat hazırlayıbmı?	<input type="checkbox"/> HƏ <input type="checkbox"/> YOX
B9. Emitent Müstəqil Auditor tərəfindən auditdən keçmişdirmi (son dövr üzrə)?	<input type="checkbox"/> HƏ <input type="checkbox"/> YOX
B10. Emitentin müşahidə şurasının neçə üzvü vardır	_____
B11. Emitentin direktorlar şurasında	_____

(müşahidə şurasında) neçə Müstəqil üzv (direktor) vardır (olduqda)?	<input type="checkbox"/> YOX
B12. Emitentin daxili audit komitəsi mövcuddurmu?	<input type="checkbox"/> HƏ <input type="checkbox"/> YOX
C. Qiymətli kazılar barədə məlumat	
C1. Qiymətli kağızların növü	
C2. Qiymətli kağızların nominal dəyəri	
C3. Ticarətin başlanılması tarixi	

Qeyd: Bu anket emitent tərəfindən doldurulir və təsdiq edilir. Emitent anketdə verilmiş məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır.

Səlahiyyətli şəxsin A.A.S.: _____

Səlahiyyətli şəxsin vəzifəsi _____

İmza:

M.Y.

EMİTENT HESABATI

Emitent tərəfindən Birjaya təqdim olunan Emitent hesabatında hazırkı Əlavədə göstərilən məlumatlar əksini tapmalıdır.

1. Ümumi məlumat

- 1.1. Emitent hesabatında onu tərtib edən fiziki və hüquqi şəxslərin adları;
- 1.2. Emitent nizamnaməsinin, illik və rüblük hesabatlarının səhmdarlar və investorlar tərəfindən əldə edilə biləcəyi yeri və üsulu;
- 1.3. Emitent hesabatında əksini tapan bütün məlumatların dürüstlüyünə, düzgünlüyünə və tamlığına, faktlara uyğun olduğunua dair hesabatın məzmununa görə məsuliyyət daşıyan şəxslərin bəyanatı;
- 1.4. Emitentin maliyyə hesabatlarının auditini aparan şəxs i) hüquqi şəxs olduqda, həmin hüquqi şəxsin tam adı və ünvanı, lisenziyasının nömrəsi və tarixi; ii) fiziki şəxs olduqda, həmin fiziki şəxsin adı, soyadı, atasının adı və ixtisası, lisenziyasının nömrəsi və tarixi;
- 1.5. Qiymətli Kağızın buraxılışlarının Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatda alındığı tarixlər göstərməklə, Qiymətli Kağızın Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Emitent tərəfindən emissiya edilməsi haqqında bəyanat;
- 1.6. Emitentin reyestr saxlayıcısının tam adı və ünvanı;
- 1.7. Qiymətli Kağızların anderrayterinin və Emitent hesabatında verilən məlumatın məzmunu və ya mənası ilə əlaqədar izahlar verə bilən səlahiyyətli şəxsin adı və əlaqə rekvizitləri.

2. Qiymətli Kağız haqqında məlumat

- 2.1. Emitent hesabatında Emitent və onun listinqdən keçməsi nəzərdə tutulan Qiymətli Kağızı haqqında aşağıdakı məlumat verilməlidir:
 - 2.1.1. Qiymətli Kağızın növü, forması, miqdarı, nominal dəyəri, tədavül müddəti və illik faiz dərəcəsi (olduqda);
 - 2.1.2. Qiymətli Kağızla əlaqəli hüquqların təsviri, xüsusilə:

- a) Qiymətli Kağız səhmlər olduqda, səsvermə hüquqlarının və Emitentin ləğv edilməsi və ya səhmlərin geri alınması hallarında qalıqdan pay əldə etmək hüququnun təsviri;
- b) Qiymətli Kağız konversiya borcu istiqrazlar və ya digər konversiya oluna bilən Qiymətli Kağız olduqda, onun sahibinin malik olduğu Qiymətli Kağızı dəyişdirə biləcəyi şərtlər, tarixlər və dəyişdirilə bilən Qiymətli Kağıza aid hüquqlar;
- c) Dividendlərin və ya faizlərin alınması şərtləri (ödənişin üsulu və tarixləri);
- ç) Qiymətli Kağızın alınmasına dair üstünlük hüquqlarının mövcudluğu və həmin hüquqların istifadəsi qaydaları;
- d) Qiymətli Kağızın Emitent tərəfindən geri alınması nəzərdə tutulduqda, bu cür geri alınmanın şərtləri və qaydaları;

3. Emitent haqqında məlumat

- 3.1. Emitentin tam adı, qısaldılmış adı, hüquqi ünvanı və hüquqi ünvandan fərqlidirsə, əsas inzibati bölmənin yerləşdiyi ünvan. Bütün filialların, nümayəndəliklərin və digər əsas inzibati bölmələrin ünvanları və telefon nömrələri;
- 3.2. Emitentin dövlət qeydiyyatına alındığı tarix, yer və dövlət qeydiyyat nömrəsi;
- 3.3. Müəyyən olmadığı hallar istisna olmaqla, Emitentin fəaliyyət müddətinin sonu,.

4. Emitentin nizamnamə kapitalı haqqında məlumat

- 4.1. Emitentin nizamnamə kapitalının məbləği və onu təşkil edən səhmlərin miqdarı, növləri və forması;
- 4.2. Yerləşdirilməmiş (və ya ödənilməmiş) səhmlərin miqdarı, növləri və nominal dəyəri;
- 4.3. Emitent konversiya borcu istiqrazlarını və ya digər səhmlərə dəyişdirilə bilən Qiymətli Kağızları buraxdıqda, onların miqdarı, məbləği və bu cür dəyişmənin qaydaları;
- 4.4. Son 3 (üç) maliyyə ili ərzində nizamnamə kapitalında dəyişikliklər olduğu halda, bu haqda ətraflı məlumat;
- 4.6. Emitentə və ya Emitentin törəmə və asılı şirkətlərinə məxsus Emitentin Qiymətli Kağızların miqdarı və nominal dəyəri.

5. Emitentin nizamnamə kapitalını təmsil etməyən buraxılışları haqqında məlumat

- 5.1. Emitent aşağıdakı hallarda nizamnamə kapitalını təmsil etməyən buraxılışları haqqında ətraflı məlumat verməlidir:
 - 5.1.1. Son 3 (üç) il ərzində Emitent tərəfindən buraxılmış və onun nizamnamə kapitalını təmsil etməyən Qiymətli Kağızlar və onların buraxılışları haqqında məlumat;

5.1.2. Son 3 (üç) ildən əvvəl buraxılmış və hal-hazırda dövriyyədə olan nizamnamə kapitalını təmsil etməyən Qiymətli Kağızlar və onların buraxılışları haqqında məlumat.

6. Emitentin fəaliyyəti haqqında məlumat

6.1. Emitentin və ya onun Aidiyyatı şəxslərinin kommersiya fəaliyyətinin təsviri. Bu cür təsvir aşağıdakıları daxil etməlidir:

- a) Emitentin, onun Aidiyyatı şəxslərinin ən azı son 3 (üç) maliyyə ili ərzində kommersiya fəaliyyətinin xülasəsi;
- b) Sonuncu tam maliyyə ilinin sonundan başlamaqla, Emitentin kommersiya fəaliyyətinin inkişafına əhəmiyyətli təsir göstərə bilən amillər.

6.1.1. Emitent tərəfindən istehsal olunmuş əsas məhsullar və göstərilmiş xidmətlər, bu məhsulların yayılması və xidmətlərin göstərilməsi üsulları və məhsul və xidmətlər üçün əsas bazarlar;

6.1.2. Emitentin aktivlərindən mühüm məbləğdə investisiya tələb edən və ya digər cəhətdən mühüm olan yeni məhsul buraxılışı və ya xidmət göstərilməsinə başlandıqda, həmin məhsulun və ya xidmətin hansı mərhələdə olmasının təsviri, xammalın mənbələri və mövcudluğu;

6.1.3. Emitentin fəaliyyətinin nə dərəcədə mövsümi olduğu və ya ola biləcəyi;

6.1.4. Emitentin fəaliyyətinin rəqabətli şəraiti, o cümlədən, mühüm əhəmiyyəti olduqda, Emitentin və ya onun Aidiyyatı şəxslərinin rəqabət apardığı bazarların müəyyən edilməsi, mühüm rəqiblərin sayı və Emitentə məlumdursa, Emitentin və ya onun Aidiyyatı şəxsləsinin rəqabət mövqeyi;

6.1.5. Müvafiq bazar segmentində listinqdən keçəcək Emitentə münasibətdə hər bir bazar segmentinin hesabat tələblərinə uyğun olaraq son 3 (üç) maliyyə ili ərzində ümumi gəlirin coğrafi bazarlar və fəaliyyət növləri üzrə bölgüsü;

6.1.6. Emitentin patentlərdən, ticarət nişanlarından, lisenziyalardan, franşayzinq müqavilələrindən və konsessiyalardan və ya sənaye, ticarət və ya maliyyə müqavilələrindən və ya yeni istehsalat proseslərindən nə dərəcədə asılı olduğu haqqında məlumat;

6.1.7. Yaxın keçmişdə Emitentin kommersiya fəaliyyətində onun maliyyə vəziyyətinə əhəmiyyətli təsirə malik fasilələr haqqında məlumat.

6.2. Emitentin gələcək fəaliyyət planları haqqında məlumat.

6.3. Tədqiqatlar və yeni məhsulların və xidmətlərin yaradılması.

6.3.1. Son 3 (üç) maliyyə ili ərzində yeni məhsullara və xidmətlərə dair tədqiqatların aparılması və yeni məhsulların və xidmətlərin yaradılması siyasətilə bağlı məlumat, mühümdürsə;

6.3.2. Tədqiqatların və yeni məhsulların və xidmətlərin yaradılması ilə bağlı xərclər.

6.4. Emitentin işçilərinin sayı, əməkhaqqı fondunun məbləği və bu rəqəmlərdə son 3 (üç) maliyyə ili ərzində olan hər hansı bir mühüm dəyişikliklər.

6.5. Emitentin müəssisələri, zavodları, fabrikləri, binaları və digər mühüm maddi əmlakları haqqında qısa məlumat.

- 6.6. Tərəflərindən biri Emitent və ya onun Aidiyatı şəxsi olan və ya onların əmlakı çəkişmənin obyektı olan davam edən məhkəmə və ya arbitraj proseslərinin və onların maliyyə risklərinin qısa təsviri, proseslərin keçirildiyi məhkəmənin və ya digər orqanın adı, onların başladığı tarix, əsas tərəflər, iddiaların əsaslandığı hallar və qəbul olunmuş qərarlar.
- 6.7. Investisiya siyasəti.
 - 6.7.1. Rəqəmlər göstərilməklə, son 3 (üç) maliyyə ili və cari ilin ötən ayları ərzində Emitent tərəfindən digər şirkətlərə qoyulan sərmayələrin və digər investisiyaların təsviri;
 - 6.7.2. Emitentin gələcəkdə planlaşdırdığı mühüm investisiyalar haqqında məlumat.
- 6.8. Son 3 (üç) il ərzində keçirilən Səhmdarların Ümumi Yığıncaqlarının qüvvədə olan qərarları haqqında məlumat.
 - 6.8.1. Yığıncağın tarixi və növü, gündəliyi və gündəlik üzrə səsvermənin nəticələri;
 - 6.8.2. Müşahidə Şurasının və ya Təftiş Komitəsinin (banklar üçün Audit Komitəsinin) və ya İdarə Heyətinin üzvləri/Baş Direktor seçilibsə, onlar barədə məlumat;
- 6.9. Emitent üzərində Nəzarət haqqında məlumat.
 - 6.9.1. Emitent şirkətlər qrupuna daxildirsə, qrupun qısa təsviri və Emitentin bu qrupda tutduğu yeri haqqında məlumat;
 - 6.9.2. Emitentin səsli səhmlərinin 10% (on faiz) və ya artıq faizinə sahib olan səhmdarlar və həmin səhmdarların sahib olduqları səhmlərin sayı və ümumi səhm sayına qarşı faiz nisbəti;
 - 6.9.3. Emitentə birbaşa və ya dolayısıyla nəzarət edən və ya edə bilən şəxslər haqqında məlumatlar, o cümlədən, səsli səhmlərin nisbətinin göstərilməsi;

7. Emitentin maliyyə vəziyyəti haqqında məlumatlar

- 7.1. Son 3 (üç) maliyyə ili ərzində hər bir Qiymətli Kağız üzrə ödənilmiş dividendlərin və ya digər ödənişlərin məbləği;
- 7.2. Emitentin maliyyə vəziyyətinin və fəaliyyətinin nəticələrinin təhlili, maliyyə hesabatları, son 3 (üç) maliyyə ili ərzində hər bir il üzrə konsolidə olunmuş şəkildə Emitentin maliyyə vəziyyəti, maliyyə vəziyyətində dəyişikliklər və fəaliyyətinin konkretləşdirilmiş nəticələri, xüsusən aşağıdakıların təsviri:
 - 7.2.1. Pul vəsaitlərinin və maliyyə resurslarının mənbələri;
 - a) Pul vəsaitlərinin daxili və xarici mənbələrinin müəyyən edilməsi və təsviri;
 - b) Emitentin kapitalına əhəmiyyətli təsir göstərə bilən amillərin təsviri. Emitentin pul vəsaitlərinin artması və ya azalması ilə nəticələnəcək və ya məntiqi baxımdan nəticələnmə biləcək təsiredici amillərin müəyyən edilməsi. Mühüm kəsir (defisit) müəyyən edildikdə, onu aradan qaldırmaq üçün Emitentin gördüyü və ya görülməsini təklif etdiyi tədbirlər barədə məlumat;
 - c) Sonuncu maliyyə ilinin və cari ilin dövrləri üçün təqdim olunan maliyyə hesabatları üzrə Emitentin maliyyə xərclərinə dair öhdəliklərinin təsviri və həmin öhdəlikləri yerinə yetirmək üçün gözlənilən vəsait mənbələrinin müəyyən edilməsi.
 - 7.2.2. Fəaliyyətinin nəticələri:

- a) Mütəmadi fəaliyyətdən gələn gəlirlərə mühüm təsirə malik amillərin təsviri və bu cür halların hər birində bu təsirin dərəcəsinin göstərilməsi;
- b) Emitentin xalis və ya ümumi gəlirlərinin artması zamanı bu artımların satılan məhsulların və göstərilən xidmətlərin qiymətindən, onların həcmində və ya məbləğində olan artımlardan və ya yeni məhsul və xidmətlərin təqdim edilməsindən nə dərəcədə asılı olduğu barədə məlumat;
- ç) İnflyasiyanın və dəyişən qiymətlərin Emitentin gəlirlərinə təsirinin təsviri.

8. Emitentin idarə edilməsi haqqında məlumat

- 8.1. Emitentin Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri\Baş Direktor haqqında məlumat:
 - 8.1.1. Emitentin Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri\Baş Direktoru vəzifəsinə seçilmiş və ya namizədliyi irəli sürülmüş şəxslər barədə məlumat;
 - 8.1.2. Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri/Baş Direktor arasında olan qohumluq münasibətlərin xüsusiyyətləri haqqında məlumat;
 - 8.1.3. Yuxarıdakı bənddə göstərilmiş şəxslərdən hər birinin son 5 (beş) ildə iş təcrübəsinin, o cümlədən, son 5 (beş) ildə əsas fəaliyyətinin təsviri, bu fəaliyyətin həyata keçirildiyi şirkətin adı, əsas fəaliyyəti və bu şirkətin Emitentin ana şirkəti, törəməsi və ya Aidiyyatı şəxsi olub-olmadığı haqqında məlumat;
 - 8.1.5. Bu Əlavənin 8.1.1. bəndində göstərilmiş şəxslərin digər şirkətlərdə tutduğu mühüm vəzifələr haqqında məlumat;
 - 8.1.6. Emitentin Müşahidə Şurasının və İdarə Heyətinin üzvlərinin\Baş Direktorun bacarığını və dürüstlüyünü qiymətləndirmək üçün mühüm olan və son 5 (beş) ildə baş vermiş aşağıdakı hadisələrin təsviri:
 - a) Bu şəxslərin rəhbərliyində təmsil olunduqları hüquqi şəxslərə qarşı müflisləşmə və iflas haqqında qanunvericiliyə əsasən iddianın verilməsi;
 - b) Bu şəxsin qəsdən törədilmiş cinayətdə təqsirli bilinməsi və ya onun barəsində qəsdən törədilmiş cinayət əməli ilə bağlı istintaq hərəkətlərinin aparılması;
 - c) Bu şəxsə qarşı məhkəmə və ya digər səlahiyyətli dövlət orqanları tərəfindən aşağıda göstərilmiş fəaliyyət növləri ilə məşğul olmağın və ya vəzifələrin tutulmağının qadağan edilməsinə dair qərar:
 - (i) Qiymətli Kağızlara dair investisiya, anderrayter, zaminlik, broker, diler, sığorta, bank, depozitari fəaliyyəti ilə məşğul olan şirkətlərdə Müşahidə Şurasının və ya İdarə Heyətinin üzvü\Baş Direktoru vəzifəsini tutmaq;
 - (ii) Sahibkarlıq fəaliyyətinin hər hansı bir növü ilə məşğul olmaq.
- 8.2. Emitent hesabatında aşağıdakılar daxil olmaqla rəhbərliyin mükafatlandırılması haqqında məlumat verilməlidir:
 - 8.2.1. Adlarını çəkməmək şərtilə Müşahidə Şurasının və İdarə Heyətinin üzvlərinin\Baş Direktorun sonuncu maliyyə ili ərzində hər hansı qismdə göstərdikləri xidmətlərə görə Emitent və ya onun Aidiyyatı şəxsləri tərəfindən birləşmə mükafatlandırılması haqqında məlumat. Bu cür

məlumat əməkhaqqı, bonuslar, əməkhaqqı və ya bonus hesab edilməyən digər illik mükafatları və ya uzunmüddətli mükafatlandırılmaları əks etdirməlidir.

- 8.2.2. Emitentin və ya onun Aidiyyəti şəxsləsinin Müşahidə Şurasının və İdarə Heyətinin üzvlərinə\Baş Direktora hər-hansı təminatın və digər imtiyazların ödənilməsi üçün sonuncu maliyyə ili ərzində ması nəzərdə tutulmuş vəsaitin məbləği;
- 8.3. Son 3 (üç) maliyyə ili ərzində Emitentin Müşahidə Şurasının və İdarə Heyətinin üzvlərinin\Baş Direktorun onların digər fəaliyyəti ilə əlaqədar Emitentin hər hansı əməliyyatlarında birbaşa və ya dolayısıyla maraqlı olduqları halda, həmin əməliyyatlar haqqında məlumat verilməlidir. Bu məlumatda şəxslərin adı, Emitentdə tutduğu vəzifəsi, onların əməliyyatda olan maraqlarının xüsusiyyəti, bu cür əməliyyatların məbləği və lazım gəldikdə həmin şəxslərin bu əməliyyatlarda maraqlarının məbləği göstərilməlidir.
- 8.4. Emitent son 5 (beş) ildə dövlət qeydiyyatına alındıqda, Emitent hesabatında təsisçilərin adları, Emitentin təsisçiləri barədə məlumat.

9. Qiymətli Kağızın təklifi

- 9.1. Emitent tərəfindən Qiymətli Kağızın təklifi olduqda, Emitent hesabatında aşağıdakı məlumat verilməlidir:
 - 9.1.1. Təklif olunan Qiymətli Kağızın miqdarı;
 - 9.1.2. Təklif olunan Qiymətli Kağızın satılmasına və/və ya yerləşdirilməsinə əsas verən sənədlər (qərar, müraciət və s.), Səhmdarlar tərəfindən üstünlük hüququndan istifadə və bu hüququn məhdudlaşdırılması və ya ləğvi halları olduqda, bu cür halların xülasəsi;
 - 9.1.3. Təklif olunan qiymət, təklifin müddəti və qiymətin ödənilmə qaydası;
 - 9.1.4. Qiymətli Kağız Emitent tərəfindən təklif edildikdə, Qiymətli Kağızın satışından əldə olunan gəlirin Emitent tərəfindən hansı əsas məqsədlər üçün istifadə olunacağı və hər bir məqsəd üçün istifadə olunacaq təxmini məbləğ. Gəlirin və ya onun mühüm hissəsinin istifadəsi üçün Emitentin heç bir xüsusi planı olmadıqda, bu barədə məlumat.

İLLİK HESABAT

İllik hesabatlılığa dair Azərbaycan Respublikasının qanunvericiliyinin müəyyən etdiyi tələblərdən əlavə, Əsas bazar və Standart bazar seqmentində listinqdən keçmiş qiymətli kağızların Emitentləri tərəfindən təqdim edilən illik hesabatlarda aşağıda göstərilən məlumatlar əksini tapmalıdır:

1. Fəaliyyətin təsviri

- 1.1. Emitentin və ya onun Aidiyyatı şəxslərinin kommersiya fəaliyyətinin təsviri. Bu cür təsvir aşağıdakıları daxil etməlidir:
 - 1.1.1. Emitentin, onun Aidiyyatı şəxslərinin son 3 (üç) maliyyə ili ərzində kommersiya fəaliyyətinin xülasəsi;
 - 1.1.2. Cari maliyyə ili ərzində Emitentin kommersiya fəaliyyətinə təsir göstərə bilən amillər.
- 1.2. Emitent tərəfindən istehsal olunmuş əsas məhsullar və göstərilmiş xidmətlər, bu məhsulların yayılması və xidmətlərin göstərilməsi üsulları, məhsul və xidmətlər üçün əsas bazarlar;
- 1.3. Emitent tərəfindən əhəmiyyətli investisiya qoyuluşu tələb edən yeni məhsul istehsalına başladığında və ya xidmət sahələri yaradıldıqda bu məhsul istehsalı və ya xidmətin yaradılmasının hansı mərhələdə olmasının təsviri, xammalın mənbələri və mövcudluğu;
- 1.4. Emitentin fəaliyyətinin nə dərəcədə mövsümi olduğu və ya ola biləcəyi;
- 1.5. Emitentin fəaliyyətinin rəqabətli şəraiti, o cümlədən, Emitentin və ya onun Aidiyyatı şəxslərinin rəqabət apardığı bazarların, mühüm rəqiblərin sayı və Emitentə məlumdursa, Emitentin rəqabət mövqeyi;
- 1.6. Əsas bazrada listinqdən keçəcək Emitentə münasibətdə MHBS-a uyğun olaraq son 3 (üç) maliyyə ili ərzində ümumi gəlirin coğrafi bazarlar və fəaliyyət növləri üzrə bölgüsü;
- 1.7. Emitentin patentlərdən, ticarət nişanlarından, lisenziyalardan, françayzinq müqavilələrindən və konsessiyalardan və ya sənaye, ticarət və ya maliyyə müqavilələrindən və ya yeni istehsalat proseslərindən nə dərəcədə asılı olduğu haqqında məlumat;
- 1.8. Emitentin kommersiya fəaliyyətində onun maliyyə vəziyyətinə əhəmiyyətli təsir göstərə biləcək və ya göstərmiş fasilələr haqqında məlumat.
- 1.9. Emitent sonuncu tam maliyyə ili ərzində məşğul olduğu fəaliyyət sahələrindən hər hansı biri üzrə gəlir əldə etməyibsə, ən azı cari maliyyə ili üçün həmin fəaliyyət sahəsi üzrə fəaliyyət planlarının təsviri.

2. Tədqiqatlar və yeni məhsulların və xidmətlərin yaradılması

- 2.1. Cari maliyyə ili ərzində yeni məhsullara və xidmətlərə dair tədqiqatların aparılması və yeni məhsulların və xidmətlərin yaradılması istiqamətində planlar (varsa);
- 2.2. Tədqiqatların və yeni məhsulların və xidmətlərin yaradılması ilə bağlı nəzərdə tutulan xərclər.

3. İşçilər

- 3.1. Emitentin işçilərinin sayı, əməkhaqqı fondunun məbləği və bu rəqəmlərdə son 3 (üç) maliyyə ili ərzində olan dəyişikliklər.

4. Əmlakın təsviri

- 4.1. Emitentin müəssisələri, zavodları, fabrikləri, binaları və digər mühüm maddi əmlakları haqqında qısa məlumat.

5. Məhkəmə prosesləri

- 5.1. Tərəflərindən biri Emitent və ya onun Aidiyyatı şəxsi olan və ya onların əmlakı çəkişmənin obyektini olan, məhkəmə və ya arbitraj proseslərinin və onların maliyyə risklərinin qısa təsviri: davam edən məhkəmə proseslərinin keçirildiyi məhkəmənin və ya digər orqanın adı, onların başladığı tarix, əsas tərəflər, iddiaların əsaslandığı hallar və qəbul olunmuş qərarlar.

6. İnvestisiya siyasəti

- 6.1. Rəqəmlər göstərilməklə, son 3 (üç) maliyyə ili və cari ilin ötən ayları ərzində Emitent tərəfindən digər şirkətlərə qoyulan sərmayələrin və digər investisiyaların təsviri;
- 6.2. Emitentin gələcəkdə planlaşdırdığı mühüm investisiyalar haqqında məlumat.

7. Son 3 il ərzində olan Səhmdarların Ümumi Yığıncağının qərarları haqqında məlumat

- 7.1. Yığıncağın tarixi, gündəliyi və gündəlik üzrə səsvermənin nəticələri, Müşahidə Şurasının, Təftiş Komitəsinin (banklar üçün Audit Komitəsinin) və ya İdarə Heyətinin üzvləri\Baş Direktor seçilibsə, onlar barədə məlumat.

8. Emitent üzərində Nəzarət haqqında məlumat

- 8.1. Emitent şirkətlər qrupuna daxildirsə, qrupun qısa təsviri və Emitentin bu qrupda tutduğu yeri haqqında məlumat;
- 8.2. Emitentin səsli səhmlərinin 10% (on) və ya artıq faizinə sahib olan səhmdarlar barədə məlumat, onların malik olduqları səhmlərin sayı və ümumi səhm sayına qarşı faiz nisbəti;
- 8.3. Emitentə nəzarət edən və ya edə bilən şəxslər haqqında məlumatlar, o cümlədən, səsli səhmlərin nisbətinin göstərilməsi və bu cür Nəzarətin xüsusiyyətinin qısa təsviri.

9. Dividendlər və digər ödənişlər

- 9.1. Axırncı bitmiş maliyyə ili ərzində hər bir Qiymətli Kağız üzrə ödənilmiş dividendlərin və ya, mövcuddursa, digər ödənişlərin məbləği.

10. Maliyyə vəziyyətinin və fəaliyyətinin nəticələrinin təhlili

- 10.1. Son 3 (üç) maliyyə ili ərzində hər bir il üzrə konsolidə olunmuş şəkildə Emitentin maliyyə vəziyyəti, maliyyə vəziyyətində dəyişikliklər və fəaliyyətinin konkretləşdirilmiş nəticələri o cümlədən:
 - 10.1.1. Pul vəsaitlərinin və maliyyə resurslarının mənbələri;
 - 10.1.2. Pul vəsaitlərinin daxili və xarici mənbələrinin müəyyən edilməsi və təsviri;
 - 10.1.3. Emitentin kapitalına təsir göstərə bilən amillərin təsviri, onun pul vəsaitlərinin artıb-azalmasına təsir edən amillərin müəyyən edilməsi. Mühüm kəsir (defisit) müəyyən edildikdə, onu aradan qaldırmaq üçün Emitentin gördüyü və ya görülməsini təklif etdiyi tədbirlərin açıqlanması;
 - 10.1.4. Sonuncu maliyyə ili və cari ilin müvafiq dövu üçün təqdim olunan maliyyə hesabatları üzrə Emitentin maliyyə xərclərinə dair öhdəliklərinin təsviri və həmin öhdəlikləri yerinə yetirmək üçün gözlənilən vəsait mənbələrinin müəyyən edilməsi;
- 10.2. Maliyyə Fəaliyyətinin nəticələri:
 - 10.2.1. Mütəmadi fəaliyyətdən gələn gəlirlərə əhəmiyyətli təsirə malik amillərin təsir dərəcələri ayrı-ayrılıqda təhlil edilməklə təsviri;
 - 10.2.2. Emitentin xalis və ya ümumi gəlirlərinin mühüm artması zamanı bu artımların satılan məhsulların və göstərilən xidmətlərin qiymətindən, onların həcmində və ya məbləğində olan artımlardan və ya yeni məhsul və xidmətlərin təqdim edilməsindən nə dərəcədə asılı olduğu barədə məlumat;
 - 10.2.3. İnflyasiyanın və dəyişən qiymətlərin Emitentin gəlirlərinə təsirinin təsviri.

11. Auditorlar

11.1. Emitentin maliyyə hesabatlarının auditini aparan şəxs:

- a) hüquqi şəxs olduqda, həmin hüquqi şəxsin tam adı, ünvanı və lisenziyasının nömrəsi;
- b) fiziki şəxs olduqda, həmin fiziki şəxsin adı, soyadı, atasının adı, ixtisası və lisenziyasının nömrəsi.

12. Emitentin idarə edilməsi məlumat

12.1. Emitentin Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri\Baş Direktoru vəzifəsinə seçilmiş və ya namizədliyi irəli sürülmüş şəxslərin adı;

12.2. Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri\Baş Direktor arasında olan qohumluq münasibətlərin xüsusiyyətləri haqqında məlumat;

12.3. Yuxarıdakı bənddə göstərilmiş şəxslərdən hər birinin son 5 (beş) ildə iş təcrübəsinin, o cümlədən, son 5 (beş) ildə əsas fəaliyyətinin və məşğuliyyətinin təsviri, bu fəaliyyətin və məşğuliyyətin həyata keçirildiyi şirkətin adı, əsas fəaliyyəti və bu şirkətin Emitentin ana şirkəti, törəməsi və ya Aidiyyatı şəxsi olub-olmadığı haqqında məlumat;

12.4. Bu Əlavənin 12.1 bəndində göstərilmiş şəxslərin digər şirkətlərdə tutduğu mühüm vəzifələr haqqında məlumat;

12.5. Emitentin Müşahidə Şurasının və İdarə Heyətinin üzvlərinin\Baş Direktorun bacarığını və dürüstlüyünü qiymətləndirmək üçün mühüm olan və son 5 (beş) ildə baş vermiş aşağıdakı hadisələrin təsviri:

12.5.1. Bu şəxslərin rəhbərliyində təmsil olunduqları hüquqi şəxslərə qarşı müflisləşmə və iflas haqqında qanunvericiliyə əsasən iddianın verilməsi;

12.5.2. Bu şəxsin cinayətdə təqsirli bilinməsi və ya onun qəsdən törədilmiş cinayət əməli ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilməsi;

12.5.3. Bu şəxsə qarşı məhkəmə və ya digər səlahiyyətli dövlət orqanları tərəfindən aşağıda göstərilmiş fəaliyyət növləri ilə məşğul olmağın və ya vəzifələrin tutulmağının qadağan edilməsinə dair qərar:

(iii) Qiymətli Kağızlara dair investisiya, anderrayter, zəminlik, broker, diler, sığorta, bank fəaliyyəti ilə məşğul olan şirkətlərdə Müşahidə Şurasının və ya İdarə Heyətinin üzvü\Baş Direktoru vəzifəsini tutmaq;

(iv) Sahibkarlıq fəaliyyətinin hər hansı bir növü ilə məşğul olmaq.

13. Rəhbərliyin mükafatlandırılması

13.1. Adlarını çəkməmək şərti ilə Müşahidə Şurasının və İdarə Heyətinin üzvlərinin\Baş Direktorun sonuncu maliyyə ili ərzində hər hansı qismdə göstərdikləri xidmətlərə görə Emitent və ya onun Aidiyyatı şəxsləri tərəfindən birləşmə mükafatlandırılması haqqında məlumat. Bu cür

məlumat əməkhaqqı, bonuslar, əməkhaqqı və ya bonus hesab edilməyən digər illik mükafatları və ya uzunmüddətli mükafatlandırma ödəmələri əks etdirməlidir.

- 13.2. Emitentin və ya onun Aidiyyəti Şəxslərinin Müşahidə Şurasının və İdarə Heyətinin üzvlərinin\Baş Direktora hər-hansı təminatın və digər imtiyazların ödənilməsi üçün sonuncu maliyyə ili ərzində ması nəzərdə tutulmuş vəsaitin məbləği;

14. Aidiyyəti Şəxslərlə Əqdlərin açıqlanması

- 14.1. Sonuncu maliyyə ili ərzində Emitentin Müşahidə Şurasının və İdarə Heyətinin üzvlərinin\Baş Direktorun onların digər fəaliyyəti ilə əlaqədar Emitentin hər hansı əməliyyatlarında birbaşa və ya dolayısıyla maraqlı olduqları halda, həmin əməliyyatlar haqqında məlumat verilməlidir. Bu məlumatda şəxslərin adı, Emitentdə tutduğu vəzifəsi, onların əməliyyatda olan maraqlarının xüsusiyyəti, bu cür əməliyyatların məbləği və lazım gəldikdə həmin şəxslərin bu əməliyyatlarda maraqlarının məbləği göstərilməlidir.